

☐ ☐ ☐ Cəməri-Sadiq həzrətləri buyurur:

☐ ☐ ☐ **“Rəsulullah r -in zahirində yaşayan kəsin sünnidir. Onun (həm zahir həm də )  
batinində yaşayan kəsin isə sufidir.”** [\[1\]](#)

☐ ☐ ☐ [İnsan oğlunun yaradılışdan gələn iki tərəfi var:

☐ ☐ ☐ 1) Turabi, yəni torpaqdan yaradılmış cismani tərəfi.

☐ ☐ ☐ 2) Ruhi, yəni dəruni və qəlbi tərəfi.

☐ ☐ ☐ İnsan oğlu ruhi və cismani quruluşdan ibarət olduğu kimi ilahi əmr və qadağalar da insanın həm zahirini, həm də batinini tənzimləyir.

☐ ☐ ☐ Məqbul qulluq həyatı üçün bədən və ruh, ağıl və qəlb, maddə və məna daim ahəng içində olmalıdır. Çünki bədənsiz namaz qıla, oruc tuta bilmərik. Xeyirli və saleh əməllər işləyə bilmərik. Lakin bədən insanın əsas varlığı deyil. Bədən bir növ ruhun libası kimidir. Ona görə də bədənin hökmü ölümlə sona çatır.

☐ ☐ ☐ Düşündüyümüz zaman iki qapılı karvansaraya bənzəyən bu dünya Hz. Adəm u -dən bugünə qədər saysız-hesabsız insanın gəlişi ilə bir qapıdan dolub, digərindən boşalıb. Torpaqdan yaranan insanın təkrar torpağa qayıdışı ilə taşanan bu dövriyyə qiyamətə qədər davam edəcəkdir. Üstündə gəzdiyimiz yer üzü bir tərəfdən dünyaya gələcək bütün insanların mayasını/nüvəsini özündə saxlayarkən, digər tərəfdən də bu günə qədər gəlib-keçmiş milyardlarla insanın torpağa dönmüş cəsədləri ilə doludur... Sanki üst-üstə düşən milyardlarla kölgə kimidir... Sabah biz də toprağın qoynuna girərək bu qaranlıq kölgənin içində yerimizi tutacağıq. Ondan sonra isə əbədi həyat başlayacaq.

Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

☐ ☐ ☐ Məhz həmin əbədiyyət səfərində bizə cismani gücümüz və gözəlliyimiz yox, qəlbi gözəlliyimiz və bunun isbatı olan saleh əməllərimizdir.

☐ ☐ ☐ Ona görə də **Mövlana hənri** belə nəsihət edir:

☐ ☐ ☐ “Vücudunu həddən artıq bəsləməyi *çalışma!* Çünki o, sonunda torpağa verəcək qurbandır. Sən könlünü feyz bulaqlarından doldurmağa bax. Çünki ucalara gedəcək və şərflənəcək olan odur...”

☐ ☐ ☐ *Ruhuna məni qidalar ver. Kamil düşüncə, incə anlayış və ruhi qidalarla bəslə ki, gedəcək yerə gülcü və qüvvətli getsin!”*

☐ ☐ ☐ Əslində bu fani imtahan dünyasına göndərilməyimizdən məqsəd də nəfsani ehtirasları kənarlaşdıraraq mənən təmizlənmiş səlim bir qəlb ilə Rəbbimizin hüzuruna qayıda bilməkdir. İnsanın bu qayətə çatması üçün Allah-Təala ilahi kitablar, peyğəmbərlər və mürşidi-kamillər lütf etmişdir.

☐ ☐ ☐ Uca Allah bu lütfünün ən mükəmməlini isə insanlıqda təcəlli edən ilahi sənətin ən müstəsna xariqəsi olan **Hənri** -in misilsiz nümunəvi şəxsiyyətində sərgiləmişdir.

☐ ☐ ☐ Hidayət rəhbərimiz Qurani-Kərimin canlı təfsirindən ibarət olan nəbəvi həyat Rəbbimizin biz qullarından istədiyi **“kamil insan”** modelinin ideal nümunəsidir.

☐ ☐ ☐ Fəqət **Cəmər-Sadiq hənri**nin də işarə etdiyi kimi, Allah Rəsulunu özümüdə rəhbər seçərkən onu yalnız şəkli və zahiri tərəfi ilə deyil, bununla yanaşı ruhi, dəruni və əxlaqi tərəfi ilə də gücümüz çatdığı qədər nümunə götürməliyik. Əks təqdirdə sanki bir qanadlar uçmağa çalışan quş kimi qulluğumuz da Haqqın rızasına vüslət yolunda nöqsanlı qalar.

☐ ☐ ☐ Bu baxımdan Rəsulullah r -i söz, fel və davranışları etibarilə tanımaq qədər Onun könül

dünyası ilə də yaxından tanışlıq zəruridir. Bu isə Allah Rəsulunu

□ □ □- Daim axirəti seçməsi,

□ □ □- Zöhd və riyazəti,

□ □ □- İxlas və təqvası,

□ □ □- Ehsan və müraqibə həssaslığı,

□ □ □- İbadətlərdəki xüsu halı,

□ □ □- İlahi qüdrət və əzəmət təcəlliləri qarşısında Allah qorxusu, acizlik, heçlik hissiyatı və dərin təfəkkürü,

□ □ □- Bəşəri davranışlarda müstəsna nəzakət, zəriflik, ədəb və həyası,

□ □ □- Bütün məxluqata qarşı geniş şəfqət və mərhəməti,

□ □ □- Misli görülməmiş comərdlik, fədakarlıq və qayğıkeşliyi kimi, bütün örnək halları və əxlaq cəhətiylə də tanımaq deməkdir.

□ □ □Təsəvvüfi tərbiyənin əsasını Hz. Peyğəmbərin zahiri və batini bütün hal və hərəkətlərində bütünləşmə cəhdi təşkil edir. Rəsulullahın halı ilə həmhəl olmaq, əxlaqla əxlaqlanmaq üçün Onun sünələri dəqiqliklə riayət etməklə yanaşı qəlbi keyfiyyətlərindən də faydalanmağa çalışmaqdır. Bu sayədə dini **şəriət, təriqət, həqiqət və mərifət** kamilliyi

ilə idrak edib yaşamağa cəhd göstərməkdir.

□ □ □ Dini dərk edib yaşamaq xüsusundakı bu qəlbi dərinlik fərqi məşhur misalla xülasə edə bilərik:

□ □ □ \* Şəriətdə doyandan sonra yemək israfdır.

□ □ □ \* Təriqətdə doyana qədər yemək israfdır.

□ □ □ \* Həqiqətdə kifayət miqdarını Allahın hüzurundan qafil olaraq yemək israfdır.

□ □ □ \* Mərifətdə isə bütün bunlara əlavə olaraq nümetlərdəki ilahi təcəlliləri idrak etmədən yemək israfdır. Çünki Allah-Təalanın yaratdığı hər varlıq Onun sonsuz qüdrət və əzəmətinin dəlili mahiyyətindədir.

□ □ □ Məhz təsəvvüf Hz. Peyğəmbərin nümunəvi əxlaqından və könül aləmindən əks edən bu kimi qəlbi həssaslıqları və təfəkkür dərinliyini bütün qulluq həyatına nəqş edə bilmə cəhdindən ibarətdir.

□ □ □ Haqq-Təala Həbib-Əkrəm r -i “misilsiz nümunəvi şəxsiyyət” olaraq qiyamətə qədər gələcək bütün insanlığa ərməğan etmişdir. Xüsusilə zəmanəmizdə Rəsulullahın nümunəvi şəxsiyyət və xarakteri ilə birlikdə qəlbi həssaslığını da bütün ehtişamı ilə idrak etməyə möhtacıq. Aləmlərə rəhmət olaraq göndərilən Allah Rəsulunun müsəlman və ya qeyri-müsəlman, canlı və ya cansız bütün məxluqata şamil olan mərhəmət duyğusunu bu gün daha çox idrak etmək məcburiyyətindəyik.

□ □ □ Kainatın iftixar qaynağı Rəsulullah r-ın acından qarnına daş bağladığı zamanlar olardı, günlərlə evində ocaq yanmaz, yemək tapılmazdı. Lakin əlinə dünya malı düşən kimi –borcu varsa, onu ödəmək üçün ayırdığı xaric- özü üçün heç nə saxlamazdı. Özü möhtac olsa da ısrarla nəyi varsa, möhtaqlara infaq edərdi. Bu hal Rəsulullah r üçün misilsiz ləzzət idi.

Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

Əshabının ehtiyacını təmin etmədən özünün və ailəsinin ehtiyacını düşünməzdi. Hər halda “əvvəlvə ümmətim” deyər, ümməti hüzurə qovuşmadan rahatlıq tapmazdı.

☐ ☐ ☐ Qeyd edəcəyimiz hadisə bu nəbvi həssasiyyətin necə də gözəl nümunəsidir:

☐ ☐ ☐ Səhabədən **Əbu Hüreyrə** t bir gün çox acmış, yeməyə heç nə tapmadığı üçün də qarnına daş bağlamışdı. Belə bir vəziyyətdə **Hz. Əbu Bəkr** qarşılaşdı və onu doyduracağını ümid edərək bir ayə haqqında sual verdi. Həzrət Əbu Bəkr isə suala cavab verdikdən sonra getdi. Daha sonra

**Hz. Ömər**

gəldi. O da eyni cür rəftar etdi. Çünki o anda heç birinin imkanı yox idi. Bu zaman

**Allah Rəsulu**

r Əbu Hüreyrəni gördü və qəlbindən keçəni üzündən oxuyaraq onu evinə dəvət etdi.

☐ ☐ ☐ Rəsulullahın evinə bir az süd gətirmişdilər. Əbu Hüreyrə südü görüb sevindi. Lakin Allah Rəsulu Əbu Hüreyrəyə Suffə əshabını çağırmağı əmr etdi. Suffə əshabı özünü tamamilə İslamı öyrənməyə həsr etdiyi üçün dünyalıq qazanmaqla məşğul olmayan kasıb səhabələrdi.

☐ ☐ ☐ Allah Rəsulunun Suffə əshabını dəvət etməsi Əbu Hüreyrənin o qədər də xoşuna gəlmədi. Çünki içəcəkləri süd onlara kifayət etməyəcəkdi. Lakin Allah Rəsulunun əmrinə itaətsizlik də olmazdı. Bu düşüncə ilə dərhal gedib Suffə əshabını dəvət etdi.

☐ ☐ ☐ Rəsulullah Əbu Hüreyrəyə tapşırırdı ki, südü bir-bir bütün Suffə əshabına təqdim etsin. Qabı əlinə alan hər səhabə doyunca süddən içdikdən sonra Əbu Hüreyrəyə verdi. Bütün Suffə əshabı içdikdən sonra Əbu Hüreyrə t qabı Rəsulullah r-ə uzatdı. Allah Rəsulu əlinə aldığı qabı Əbu Hüreyrəyə verərək:

☐ ☐ ☐ “– *Otur, iç!*”,- buyurdu. O da oturub doyunca içdi. Nə zaman qabı Rəsulullahə vermək istəsə, təkrar:

☐ ☐ ☐ “– *Otur, iç!*”,- buyurdu. Nəhayət, Əbu Hüreyrə t:

“– Xeyr, Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, artıq içəcək yerim qalmadı”,- dedi. Nəhayət Rəsulullah r qabı əlinə götürdü, Allaha həmd etdi, bismillah deyərək qalan südü içdi.” (Bax. Buxari, Rıçaq, 17)

Məhz Allah Rəsulunun könül iqlimindən hissə alan Peyğəmbər aşıqləri də yer üzündə üşüyən möminlər var olduqca isinə bilməyən, qonşuları ac ikən tox yata bilməyən, din qardaşlarının iztirabı ilə kədərlənən, özünü məzluma, qəribə, yetimə və kimsəsizə zamin bilən və könüllərini bir rəhmət dərgahı halına gətirmiş olan ali ruhlardır.

Görəsən, bizim könül dünyamız bu qəlbi duyğulardan nə qədər nəsim almışdır? Bu nəbəvi həssas ölçülər vicdanlarımıza nə qədər tanış gəlir? Ağır iztirablar içində qıvrılısa da yüksək həya, iffət və heysiyyəti səbəbilə heç kimə ehtiyacını ərz edə bilməyən qəlbiqırıq din qardaşlarımızı simasından tanıya biləcək könül gözünə sahibikmi? “Əvvəlcə nəfsim” demək yerinə, “əvvəlcə din qardaşım” deyə biləcək qayğıkeş ruha sahibikmi?..

Allah-Təala əziz Peyğəmbərini bizə belə təqdim edir:

**“Siz özünüzdən bir peyğəmbər gəldi ki, sizin ziyət (məşəqqət) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü tənədir, möminlər qarşı rauf (şəfqətli), rəhimdir (mərhəmətlidir)!”** (Tövbə, 128)

Yəni Uca Rəbbimiz Rəsulunun ümmətinə olan məhəbbət və düşkünlüyünü özünə aid iki böyük sifət olan **“rauf”** və **“rəhim”** ilə ifadə edir. Zira Allah Rəsulu şəfqətli bir ananın övladına olan məhəbbət və mərhəmətindən daha çoxunu ümməti üçün his sedirdi. Bunun saysız-hesabsız nümunələrini dəfələrlə həyatında göstərmişdir.

Bir səfərə gedəndə ordunun ən önündə irəliləyərək ümmətinə düşar ola biləcək əziyyət və məşəqqətlərə əvvəlcə özü sinə gərmək istəyir, geri qayıdarkən də ən arxadan gələrək yaralı və kədərli müsəlmanlara kömək edir, onların dərdlərinə şərik olaraq təsəlli verirdi.

Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

☐ ☐ ☐ Həmçinin o Rəhmət Peyğəmbəri:

☐ ☐ “Mən hər möminin öz nəfsində daha yaxınam. Bir adam ödlüyü zaman malı qalarsa, o mal yaxınlarına aiddir. Lakin borcu və ya yetimləri qalmışsa, həmin borc mənim aiddir, yetimləri baxmaq da mənim və zifəmdir”, - buyururdu. (Müslim, Cümə, 43; İbn Macə, Müqəddimə, 7)

☐ ☐ ☐ Ömrü boyu ümmətinin yaxşılığı üçün çırpındığı kimi vəfatından sonra da ümmətinin dərdiylə dolu olacağını belə ifadə edirdi:

☐ ☐ ☐ “Hər yatım sizin üçün xeyirlidir. Başınıza bəzi hadisələr gələrsə, bunun üzərində sizə ilahi vəhy və hökmlər nazil olar. Vəfatım da sizin üçün xeyirlidir. Mənim ləriniz mənim ərz olunar. Gözüm bir mənim gördüyüm zaman Allahla həmd edərdim, pis bir mənim linizi gördükdə də sizin üçün Allahdan bağışlanma diləyirdim” (Heysəmi, IX, 24).

☐ ☐ “Diqqətli olun! Mən yaşadığım müddətdə sizin üçün əmin-amanlığa vəsiləyəm. Vəfat etdikdən sonra isə qəbrimdə: “Ya Rəbbi, ümmətüm, ümmətüm!..”, -deyər-deyər surə üfürülən qədr nida edərdim...” (Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 14, s. 414)

☐ ☐ ☐ Gördüyümüz kimi Allah Rəsulunun ən böyük dərdi ümmətinin səadəti və əbədi qurtuluşu idi. Ömrü boyu olduğu kimi indi də bərzəx aləmində ümmətini dilindən və könlündən düşürməyib Rəsulullah r-ə eyni eşq və məhəbbətlə cavab verə bilmək ona ümmət olmaqla şərəflənən hər bir möminin vəfa borcudur.

☐ ☐ ☐ Bəs bu xüsusda bizim vəziyyətimiz necədir? Allah Rəsulu qiyamətə qədər qəbrində bizim üçün dua edərkən, bizim arzularımız, istək və hədəflərimiz nə qədər “nəfsi-nəfsi” eqoizmi izhar edir, nə qədər “ümməti-ümməti” qayğısı daşıyır?

☐ ☐ ☐ Rəsulullah r –in ümməti üçün etdiyi bir çox duasındakı arzularının gerçəkləşməsi yolunda hansı cəhdləri etdik? Nəbəvi bir arzunun həyata keçməsi uğrunda hansı dünyəvi arzumuzdan üz çevirdik?

Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

Ümməti-Muhammədin maddi və zahiri ehtiyacları ilə birlikdə mənəvi və imani dərdlərinin nə qədəri ilə maraqlana bildik?

Millətimizin din, iman və əxlaq sahəsində yaşadığı dəhşətli erroziyanın qarşısını ala bilmək üçün hansı mücadiləni verdik?

Alla Rəsulu r sevincdə və kədərdə, zəfərdə və məğlubiyyətdə, bolluqda və qıtlıqda daim “**axır gələcətin axır tək günü olduğu**” nu vurğulamış və:

“Allahım, bizi dinimizdə müsibətə düşürmə! Dünyanı nə böyük düşüncəmiz və qaygımız, emlimizin çata bilməyi son nöqtə qılma!...” [2], - deyə dua etmişdir. Bəs bizim dərdlərimizin və təlaşlarımızın əsas ağırlığı dini və uxrəvi məsələlərdir, yoxsa gündəlik dünyəvi təlaşlar və nəfsani ehtiraslardır?..

Gündəməimizi məşğul edən saysız təlaş və qorxularımız içində “**son nəfəs**” qorxusu, “**axır tək**” təlaş və “**ümməti-Muhamməd**” in dərdləri neçənci sırada yer alır?..

Unutmayaq ki, Allah Rəsulunun biz ümməti ilə bağlı bütün bəyanları hər birimizə böyük bir məsuliyyət yükləyir. Biz də o “**rauf və rəhim**” Peyğəmbərə vəfa göstərərək ümmətin dərini çəkməli, Rəsulullahın gül üzündə bir təbəssüm ola bilmək səyləri ilə çırpınmalıyıq.

İslam alimləri yer üzünün hansısa bölgəsində zülmə məruz qalan, əsir düşən və ya əzilən din qardaşlarına kömək etməyə gücü çatdığı halda yardım etməyən müsəlmanların böyük günaha batacaqları xüsusunda ittifaq etmişlər.

Bu gün Myanma, Suriya, Afrika və digər İslam torpaqlarındakı din qardaşlarımızın acınacaqlı halı bizim üçün ilahi imtahan tablosudur!..



Biz ümmətin dərdiylə dərdlənib Allah Rəsulunun əmanətinə nə qədər sahib çıxıb bilərsək, Rəsulullahın mübarək siması da bizim sayəmizdə həmin nisbətdə güləcəkdir. Lakin –Allah qorusun- biz egoizm bataqlığına düşüb nəfsani didişmələrlə din qardaşlığı hüququnu tapdalayarsaq, bu dəfə də Onun rəqiq və lətif ruhu bizim ucbatımızdan inciyəcək, hüznə qerq olacaq.

☐ ☐ ☐ Necə ki, **Rəsulullah** r qəlbini titrədən bu təlaş bizi ümmətinə xəbərdarlıq edərək belə dilə gətirmişdir:

☐ ☐ ☐ *“Mən axir tənizdə sizdə nə vətən gedəcəyəm və sizin üçün hazırlıq göndəcəyəm, sizin Allah yolundakı xidmətinizə şahidlik edəcəyəm. Görüş yerimiz Kövsər hovuzunun yanındır. Mən hal-hazırda olduğum yerdən Kövsər hovuzunu görürəm. Sizin Allaha şərik qoşmağınızdan qorxmuram. Amma dünya ehtirası ilə bir-birinizi qırmağınızdan qorxuram”* (Buxari, Məğazi, 17; Müslim, Fəzail 31).

☐ ☐ ☐ Unutmayaq ki, məhşərin o dəhşətli anında Allah Rəsulunun şəfaətinə möhtacıq. Onun bayrağı altında toplaşib kövsər hovuzunda rahatlıq tapmağa möhtacıq. Yəni Ona yaxın olmaq və Onunla birlikdə olmaq ən həyati zərurətdir.

☐ ☐ ☐ Bu yaxınlıq və bərabərliyin yolunu isə **Könüllər Sultanı** belə müjdələyir:

☐ ☐ ☐ *“İnsan sevdiyi ilə bərabərdir”* (Buxari, Ədəb, 96).

☐ ☐ ☐ Lakin bu bərabərliyin həqiqəti hal bərabərliyi, əməl bərabərliyi, əxlaq bərabərliyi, duyğu və fikir bərabərliyi, xülasə, istiqamət bərabərliyidir. Allah Rəsulunun ümmətinə təşnə olmasında Onunla birlikdə olmaqdır. İbadətlərdəki xüshalında Onunla bərabər olmaqdır. davranışlarındakı nəzakət və zərifliyində Onunla bərabər ola bilməkdir...

☐ ☐ ☐ Belə bir bərabərlik olduqdan sonra ən uzaqdakı adam belə yaxın sayılır. Lakin bu bərabərlik yoxdursa, ən yaxındakı belə uzaq sayılır. Yağan ilahi rəhmətdən yalnız nəfsini

Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

torpaq kimi qəbuledici hala gətirənlər istifadə edə bilərlər. Lovğalıq, təkəbbür və eqoizm səbəbilə daşlaşmış xam nəfslərə isə eynilə bərk qayalıqlar kimi üzərlərindən axıb gedən yaz yağışının rəhmət damllarından pay ala bilməzlər.

☐ ☐ ☐ **Mövlana hənrihilahi** rəhmətin iki böyük təcəlligahı olan **Qurani-Kərim** və **Allah Rəsulu**

na

yaxınlıq və onlardan istifadə xüsusunda insanların vəziyyətini belə təşbeh edir:

☐ ☐ ☐ *“Günəş quru budağa da, yaş budağa da yaxındır (hər ikisinin işıqlandıran və isidən şüalarını sirməz). Lakin zamanı gəldikdə yetişmiş, əzəl və gözəl tirlə meyvəni yeyənin yaş və tər budağın günəşə yaxınlığı hara, quru budağın yaxınlığı hara?!”*

☐ ☐ ☐ *“Quru budaq günəşə yaxın olduğu üçün daha da qurumaqdan (və yandırılacaq odun olmaqdan) başqa nə edə bilər?”*

☐ ☐ ☐ Allah-Təala ayeyi-kərimədə belə buyurur:

☐ ☐ ☐ **“Biz Qurandan möminlər üçün şüfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.”** (əl-İsra, 82)

☐ ☐ ☐ Deməli, Qurani-Kərim və Rəsulullahə həqiqi yaxınlığımız yalnız mənəvi istifadəmiz və həmhəl olmamız ölçüsündədir.

☐ ☐ ☐ Bir gün **Allah Rəsulu** belə buyurdu:

☐ ☐ ☐ - *Qardaşlarımızı görməyi çox istədim. Onlar üçün darıxdım!*

☐ ☐ ☐ Əshabi-kiram:



Yazan redaktor

20.05.14 04:06 - axırncı dəyişikliklər 20.05.14 10:15

---

☐ ☐ ☐ Bir sözlə, “Mən Allah Rəsulunu sevirəm” demək kifayət etmir. Seviriksə, Onun əxlaqi və qəlbi həssasiyyətləri bizə nə qədər sirayət edir? Mərhəmətimiz nə qədər, şüfqətimiz nə qədər, əxlaqımız hansı səviyyədə?.. Dünya ilə axirət arasında seçim qarşısında qalanda “əsas həyat axirət həyatıdır” deyə bilirikmi? Lazım gəldikdə nəfsimizdən fədakarlıq edib din qardaşımızı özümüzdə tərcih edə bilirikmi? Yoxsa bütün bu sevgi ifadələrimiz əsilsiz bir iddiadan ibarətdir?..

☐ ☐ ☐ Zaman Allah Rəsuluna məhəbbətlə bağlılıq xüsusunda halımızı gözdən keçirmə zamanıdır. Nöqsanlarımızı görüb düzəltməyə cəhd etmək vaxtıdır...]

☐ ☐ ☐ **Allah-Təala hər birimizə öz Peyğəmbərinin könül iqlimində n pay götürməyi nəsihət etsin! Qəlblərimizi Onun sevgisiylə, həyatımızı da Onun sünnəsiylə bəzəsin. Axirətdə şüfaqətinə nail eylesin...**

☐ ☐ ☐ Amin!..

---

[1] Ebû Nuaym, *Hilye*, I, 20.

[2] Tirmizi, *Dəavat*, 79